


Çingiz Əlioğlu



* * *

Mən içən şərabin adı ayıqlıq,
Çəkdiyim siqaret həsrət adlanır.
İçmədim bayıldım, içdim ayıldım,
Sənsizlik sürgündür... hicrət adlanır.

Necə də tünd imiş hicran qəhvəsi,
Sinəmə çəkdiyim tüstü qaradır.
Ağzımdan burulub çıxan nəfəsim
Havadə miraj bir obraz yaradır. -

Sənin xəyalındır ani, apaydın...
Daha yuxuda da məndən qaçırsan.
İşıqlı günümü özün qapadıb,
Zülmət gecələrə qapı açırsan.

Özüməndən sürgünəm... deyir hal qanan,
Səbr elə əlacın səbrdir elə.
Daha hardan bilsin, halıma yanan,
Səbir də mənimçün Sibirdir elə...

Mart, 2016

* * *

Mən hardan biləydim, sən bir qaydasız
Döyüş ustasın... fədinə keçdim.
Bu giley-güzar da daha faydasız,
Sənə minnətdaram hər zərbənə üçün.

Heyim də qalmadı hayıf almağa,
Sağalan deyildir bu qanad, bu qol.
Sevgi savaşında məğlub olmağı
Sən mənə öyrətdin, neynək, çox sağ ol.

Bu ağır, bu acı çətin kirisin...
Bu rüzgar bir gün də ösməli idi.
Axır ki, bu dərsi verən birisi
Tapılıb, əhdimi kəsməli idi...

...Sandım qızılğüldür bihuş olaram
Ətrinə bələnib gülzar içində.
Bilməzdim ömürlük naxoş olaram
Tikana bələnib azar içində...

Mart, 2016

* * *

Saqi, süz badəni, doldur ləbələb,
Bir azca şəkər qat, bir az da qəhər.
Azacıq zəhər də qatsan pis olmaz,
Başımı bu təhər qatım bu səhər...

Payıma heç zaman şirin düşməyib,
Soğantək gözümü yaşardıb həyat. -
Mən qazan asmışam, aşım bişməyib,
Ocaqdan təstimə aşırıb heyhat.

Bu dünya pələngin, qurdun, şirindi,
Daha abır getdi, ismət qalmadı.
Sevdiyim tək qızın adı Şirindi,
O da taleyimə qismət olmadı.

Bəs bu can, de hardan tapdı şəkəri?!
Mən elə sanırdım şəkərim çatmır...
O qədər dadmışam acı bibəri,
Şirindil olmağa şəkərim çatmır.

Qismət zəy qatıbdır süzdüyü bala,
Acılı, şirinli badə içmişəm.
Başımı tovlayıb veribdi yola,
Mən ömür yolumu belə keçmişəm.

Hər-əldə bir badə, kəndirbaz kimi
Uçurum qaşında gərmiş etmişəm.
Bəlkə mən yeganə bir insanam ki,
Zəhərlə şəkəri qardaş etmişəm.

Mart, 2016

* * *

Ya Rəbb, mənə bir sevgi ver,
Qasırga çuğlasın məni.
Düşməni baxıb sadlıq etsin,
Doğmalar ağlasın məni.

Tanırtım, mənə bir sevgi ver,
Qoyma məzə, çərəz olsun.
Alsın günahkar canımı,
Sağalmayan mərəz olsun.

Yuxum qaçsın gecələri
Sübhə kimi yatarmayım.
Eybi yox, cavabsız olsun,
Murazıma çatarmayım.

Razıyam hər dərd-bəlaya,
Sən sevdəylə sına məni.
Uf desəm, cıqırım çıxsa,
Rişxənd ilə qına məni.

Sən buna lap dəlilik de,
Nə istəsən qoy adımı.
Təki sən kəs bir də duyum,
O zəhərin bal dadını...

Mart, 2016

...Sandım qızılğüldür - bihuş olaram Ətrinə bələnib gülzar içində

* * *

Mən özümçün də bir məchulam, sirtəm,
Bu tən tünlüyündə həlli namümkün.
Canıma cəbr edən misal, tənliyəm,
Cavab caynağında əsir-yesirəm.

Fəzanın paralel xətləri, budur,
Cismimdə çox rahat gəlib kəşişir.
Məndə düz bucaqlar alınmır, nəşə,
İti bucaq bıcaq qanda gözişir.

Mən hamar aradım həтта bu çağda,
Dedim ki, yuvarlaq, tumarlıq olsun.
Demədim bəxt rəqib dırmaşsın taxta,
Tələhlə oyunu qumarlıq olsun.

Özünə vurulmuş vahidlər nə çox...
Hərleyir onları sifir təkəri.
Mötərizə içrə zahidlər nə çox,
Açmağa başərin çatmır təpəri.

Aprel, 2016

* * *

Sənə deməyə
söz tapmayanda
Ürəyimdə alman

dilində danışıram.

Amma mən

alman dilini bilmirəm

ona görə də

dediklərimi

özüm də anlamıram.

Sənə deməyə

söz tapmayanda

əllərim məndən asılı olmayan

hansısa jestlər edir.

Amma mən

lal dilini də bilmirəm

ona görə də

özüm də başa düşmürəm

demək istədiklərimi.

Sənə deməyə

söz tapmayanda ayaqlarım

bir yerdə qərar tutmur.

Ancaq mən özüm də

ayırd edə bilmirəm

Onların hara

getmək istədiklərimi.

Ona görə də

kirimiş durub onların ardınca gedirəm.

Di gəl, ayaqlarımın

məni apardığı yerdə də

Sənə demək istədiyim

sözləri tapa bilmirəm...

Aprel, 2016

* * *

Hərdən beş-daş oynayıq,
Hərdən yüz-yüz vururam.
Beş-daşı çaş-baş oynayıq,
Təz udubuz dururam.

Daha məni cəlb etmir
İşvə-nazlı cananlar.

Canana can verməyə
Cılız canda canını var?!

Bərk tutdu bəxt əmudu,
Sirtım sınıq qamışdır.
Diş tutmur daş əmudu,
Qalan lalxılamışdır.

Dadmasaydım sütlü
Bəyem rahat yatardım?!
Mən ovumun cütünü
Bir atəşlə atardım.

Çaxmır o çaxmaq, tətik,
Susur alov püskürən.
Yol yoxuş, nəfəs tənlik,
Kimdir o hey öskürən?!

Aprel, 2016

* * *

Darısqal bir qəm,
Dar-düdük kədər...
İçim doludur
Xirtəyə qədər.

Qəm yemə dedin,
Qəm mənim aşım.
Bircə o qalib
Özüməndən daşım.

Elə ki, daşdım,
Daşa düşürəm.
Daş olduğumu
Başa düşürəm.

Məni belə, qəm
Daştək bişirib.
Adımı dilə -
Dişə düşürüb.

Ətimi yeyən,
Ağzını cırram -
Çınqılam, daşam
Dişini qırram...

May, 2016

* * *

Cəzb edir, çərtir
Gözü giləsi -
Zər, tül bükülü
Qoşa giləsi.

Ya, gilənardı
Bal, şəkər altda?!
Gülöyşə nardı
Tacı zərbafta!

Yaxada ipək
Duman sürünür.
Sinədə ürək
Titrək döyünür!
Ay yaşıl budaq
Gülü homərsin!
Səndən vaz keçən
Ölsün gəbərsin...

* * *

Bir dam altı qalan olsaq,
Sənə sipor, qalan olsam,
Qalamlıq qam-qalaq olsam,
Ocağında yandırarsan?!

Bir tənlikdə son çıxılan,
Mənsə yerdə qalıq olsam,
Səbr ilə bu cəbri mənə
Axır bir gün qandırarsan?!

Sən qisməti yazan qələm,
Mənsə hazır varaq olsam,
Sən yazını pozub mənə
Mənliliyimi dandırarsan?!

Sən balıqçı, mənə tora
Düşən xallı balıq olsam,
Sən lütfünlə o rəhm edən
Tək xalığı andırarsan...

May, 2016

Bir söz

Bircə sözlə hər şeyi
Korlaya da bilərsən,
Yanan ocaq gözünü
Qorlaya da bilərsən.

Hər nə etdin, düz elə,
Düzü tapşır düz ələ.
Bircə sözlə baxarsan
Əyri iş də düzələ.

Vermə boşuna vədi,
Söz var, başın daşıdır.
Söz də var ki, heç vədə
Deyilməyə yaxşıdır.

Bir söz insan şəkili,
Portret cizgisidir.
İnsan sözlə çəkilir,
Çəkisi güzgülüdür.

Bir söz yüzdən əfzəldir,
Az var çoxdan gözəldir.
Kim ki, sözü üzatsa
Qəzəlləmə, qəzəldir...

May, 2016

* * *

Bir atəşin kül izinə
Gül düz... güllə gilizinə.
Qoy gün düşsün gül üzünə,
Bu bir tale gərdişidir.

Bağışlamaq... bağ xışlamaq
Bağa baxan nərişidi.
Böyütdüyü hər gül, ağac
Ağacıdı, ərşişidi.

Sən yaxşıyla yarış güllüm,
Bacar, becər bəriş güllü.
Qoy desinlər bu da onun
Yaşam tərzi, vərđişidi.

May, 2016

* * *

Nolar, gecə yuxuma
Sən lütf eylə lümlüt gəl.
Duman kimi, çən kimi
Sürün, bəyaz bulud gəl!

Getdi dinim-imanım,
Səcdəgahım, qayıt gəl.
Mənəm dəli şamanın
Sus, kırımış bir büt gəl.

Bu havalı istəyim.
Gəlməsin sənə şit, gəl!
Bircə dəfə sən mənə
Bu son kərə eşit, gəl.

Mən də səfər üstəyəm,
Gah donmuş, gah istiyəm.
Bir də gördün tüstüyəm...
Daha durma, beccid gəl.

May, 2016

* * *

Dərd çəkmirəm
Dərd özü mənə çəkir.
Çəkdiyi dağların yerinə
Çimdik-çimdik duz əkir.
Çəkili adamam yüküm duz yükü,
Yatmadığım uzun gecələr
Gözümdən yuxu yerinə
qupquru duz tökülür.

İyun, 2016

* * *

Dözmədim ki, mən zildən
Bağırdım: - Bu zibili
Tapılacaq kürüyən
Bu xaraba mənəzildən?!

Kiri, dedilər, kiri,
Açma paxırı - kiri!
Yəqin bir encam çəkər
Diribaş səhər meri.

Sən dur ağzına
Yeri get su al.
Qıfılda qalsın
Yüz cəfəng sual.

Zibil ki, var, öz
Zibilimizdir.
Vətən kommunal
Mənzilimizdir...

İyun, 2016

Tünlük

Nədir bu düştür,
Bu çətin tənlik?! -
Tənimdə tünlük
Düz altı tənlik.

Bir tünlük tənədə
Tüstüdə, tində
Tünlük tingliyi
Bitib hər tində.

Tənim ki, tinglik,
Ələm - qələmə,
Hələm bu tünlük
Gəlmir qələmə.

Tüdməcəz tünlük
Lap başdan aşdı,
Çimdik tüstüdə
Cığara eşdim. -

Tülkü yuvası
Tüstü xoşlamaz.
Başqa cür yolla
Yaxa boşlamaz.

Bir büküm tütün
Eynimi açdı.
Tülüngü tünlük
İçimdən qaçdı!

* * *

Bıçağı az itilə
yaxşısı budur
götür köynəyimi ütülə
görşən getmək istəmirəm
dur qapını aç
məni eşiyə itilə
ağlamağa macal
tapacaqsan hələ...

İyun, 2016

* * *

And içdiklərin
ilk növbədə
dediklərinə özünü
inandırmaq üçündür
and içə-içə
görcəkliliklə yalanın
sınırını nə zaman
keçdiyini unutmusan
indi xoşbəxtsən
uydurma xətirələrlə
yaşayarsan...

* * *

Sən bərkədən danışanda
əşidilmirsən
susmağın daha
anlaşımlıdır
odur ki, sən
sükütunda özünəqəsd var
bunu özü də bilirsen
gizli sirlərinin
açılmasından qorxursan
buna görə də
tələsik hündürdən
danışmağa başlayırsan
ancaq di gəl
bu səfər yenə də
əşidilmirsən...

İyul, 2016

* * *

Kətilin üstünə
çıxmazdan önce
saatını çıxarıb
masanın üstünə qoydu
sakitce üst-başını sahmanladı
sonra da
başını qovzayıb
tavana baxdı
lampanın işığı düşdü
gözü qamaşdı
əbədiyyətə arasında
bir qulac kəndirlik
mosafə qalmışdı...

İyul, 2016

* * *

Qayğılar bir ovuc düyü-çotənə,
Düşüb düyün-düyün bu tünlük tənə.
Ha çözmək istədim düşdüm çətinə,
Dirildirdi, dəbərtirdi bu yazlar mənə.

Bir xəlif titrayış, bir titrək həmir,
Anında tərənir tənimdə sinir.
Ruhumda buz sınır, irmaqlar dinir,
Səsləyir, oyadır avazlar mənə.

Dedim ta müdrikəm, ahılam daha,
Təpəlim bir küncə, qaxılıam daha.
Demə ki, dəliyəm, cahiləm daha,
Dərbədər eylədi bu qızlar mənə...

İyul, 2016

Xalça

Ağbircək nənələr,
Türlə-tubu gözəllər
Gələcəyə ünvanlayıb
Bu sirlə məktubu
Şifrələnmiş naxışlar
İlk baxışdan
Aydın oxunur.
Hər ilmə altında amma
Mən bir gizli mənə,
Neçə möcüzə toxunur.
Ərişi-ağacı naqillərdir,
Yun-ipek tellərdə - qızıl simlərdə
Dastanlar daşınır.
Çiçisi çiçək açır,
Mədhyyə söyləyir Zilisi zildə.
Hər xalı bir əfsanə,
Nağıl danışır.
Xalçalar-xalılar
Ecazkar xalqın
Kainat haqqında düşüncəsidir.
Gün düşən qəlblərin işıqlı səması,
Nur pəncərəsidir.
Soy-kökün səcərə
Cümlələri orda,
Ordadır bu xalqın gündəliyi də.
Keçmiş verdiyi töhfələr,
Gələcək önündə öhdəliyi də.
O "Şəddə", "Cələbi", "Qasımuşağı"
"Malbəyli", "Pirəbdil",
"Quba sumacağı"... hər biri
Yaddaş kitabının
Silinməz varaqlarıdır.
Vərnilər, fərməşlər
Bu elin dünəndən xəbər-müjdəsi,
Bu gündən, səbahdan soraqlarıdır.
Fikir ver, heç də
Nahaqdan başlamır
Eyni bir kökdən
Xalça, xalq sözü.
Xalça da deyirik,
Gəbə, kilim də,
Xalçadan bəhs edən
Neçə deyim var,
Kəlmə, kəlam var
Doğma dilimdə
Çeşnişi çeşmədir,
Qaynayıb-daşar.
Xovlunun, xovsuzun
Xonça, güllündən
Mən səda ucalar,
Qitələr aşar...
Gələcəyə məktubdur dedik,
Xalça bu xalqın şifrəli naməsidir.
Əslində xalça
Yenilməz xalqın
Silinməz tarix salnaməsidir.

İyul, 2016